

Müstəqil auditorun hesabatı Atəşgah Həyat Sığorta Şirkəti ASC-in Səhmdarına

Maliyyə hesabatlarının auditinə dair hesabat

Şərti rəy

Biz **Atəşgah Həyat Sığorta Şirkəti ASC-in** ("Şirkət") 31 dekabr 2023-cü il tarixinə olan maliyyə vəziyyəti haqqında hesabatının və həmin tarixdə tamamlanan il üzrə mənfəət və ya zərər və digər məcmu gəlir, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlarının və maliyyə hesabatlarına qeydlər, eləcə də əhəmiyyətli mühasibat uçotu siyasəti məlumatlarının xülasəsindən ibarət olan maliyyə hesabatlarının auditini apardıq.

Bizim rəyimizə əsasən, hesabatımızın əsaslandırılmış rəy üçün əsaslar bölməsində təsvir olunan məsələnin təsirləri istisna olmaqla, əlavə edilən maliyyə hesabatları bütün əhəmiyyətli aspektlər baxımından, Şirkətin 31 dekabr 2023-cü il tarixinə olan maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq düzgün əks etdirir.

Şərti rəy üçün əsaslar

Şirkətdən 1 yanvar 2023-cü il tarixindən etibarən 17 №-li "Sığorta Müqavilələri" Beynəlxalq Maliyyə Hesabatları Standartının (MHBS 17) tətbiq edilməsi tələb olunmuşdur. Lakin, Şirkət bu standartı tətbiq olunma tarixində tətbiq etməmişdir. 17 №-li MHBS qeyd olunan tarixdən etibarən əvvəllər tətbiq edilən Maliyyə Hesabatlarının Beynəlxalq Standartı 4 "Sığorta Müqavilələri" (MHBS 4) standartını əvəz etmişdir. Müvafiq olaraq, Şirkət MHBS-in tələblərinə uyğun olmayaraq, 31 dekabr 2023-cü il tarixinə bu maliyyə hesabatlarının hazırlanması üçün MHBS 4-ü tətbiq etməyə davam etmişdir. Şirkətin MHBS 17-ni tətbiq etməsi, müqayisəli rəqəmlər də daxil olmaqla maliyyə hesabatının müəyyən elementlərinə əhəmiyyətli dərəcədə təsir edə bilərdi. MHBS 17-nin qəbul edilməməsinin maliyyə hesabatlarına təsiri audit hesabatımızın təqdim edilməsi tarixində müəyyən edilməmişdir.

Biz audit yoxlamasını Beynəlxalq Audit Standartları (ISA) əsasında aparmışıq. Bu standartlar Biz auditini Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın "Maliyyə hesabatlarının auditini üçün auditorun məsuliyyəti" bölməsində təsvir edilir. Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının "Etika Məcəlləsinin" (MBESS Kod) (Beynəlxalq Müstəqillik Standartları daxil olmaqla) etik normalarının tələblərinə uyğun olaraq Şirkətdən asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə və MBESS Koda uyğun yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları şərti rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Maliyyə hesabatlarına görə rəhbərliyin və məsul tərəflərin öhdəlikləri

Rəhbərlik maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə görə və maliyyə hesabatlarının hazırlanması ilə əlaqədar, saxtakarlıq və ya səhvlərdən qaynaqlanan əhəmiyyətli təhriflərin qarşısının alınması məqsədi ilə rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminin təşkil edilməsinə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatları hazırlayarkən rəhbərlik Şirkətin daimilik prinsipi əsasında işini davam etdirmə potensialını qiymətləndirmək, müvafiq olduqda daimilik prinsipi ilə bağlı məsələləri açıqlamaq və rəhbərlik Şirkəti ləğv etmək və ya fəaliyyətini dayandırmaq istəyəndək, yaxud bunu etmək üçün real seçimi olmayanadək hesabatlılığın daimilik prinsipindən istifadə etmək üzrə məsuliyyət daşıyır.

İdarəçilik üzrə məsul tərəflər Şirkətin maliyyə hesabatvermə prosesinə nəzarət etmə öhdəliyi daşıyır.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyət i

Bizim məqsədimiz maliyyə hesabatlarında bir tam kimi, saxtakarlıq və ya səhvlər nəticəsində, əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi əks etdirən auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin o zəmanət vermir ki, əhəmiyyətli təhrif mövcud olduqda, BAS-lara uyğun olaraq aparılmış audit onu həmişə aşkarlayır. Təhriflər saxtakarlıq və ya səhvlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartları əsasında aparılan audit yoxlamasının bir hissəsi kimi biz audit prosesində peşəkar mühakimə və peşəkar skeptisizm prinsipi tətbiq edirik. Biz həmçinin:

- Maliyyə hesabatlarında saxtalaşdırma və ya səhvlərdən irəli gələn ciddi təhrif risklərini aşkarlayır və təhlil edir, bu risklərə cavab verən audit prosedurları hazırlayır və icra edir və rəyimiz üçün əsas təşkil edəcək kafi və müvafiq dəlil toplayırıq. Saxtakarlıqdan irəli gələn ciddi təhrifləri aşkarlamama riski səhvlərdən qaynaqlanan riskdən daha yüksəkdir, belə ki saxtakarlıq əlbir olma, saxtalaşdırma, məqsədlil buraxma, təhrif və ya daxili nəzarətin yetərsizliyi kimi hallarla əlaqəli olur.
- Mövcud şərtlərdə müvafiq olacaq, lakin Şirkətin daxili nəzarətinin səmərəliliyi ilə bağlı rəy bildirmək məqsədi daşımayan audit prosedurları hazırlamaq üçün auditə müvafiq daxili nəzarət haqqında anlayış əldə edirik.
- İstifadə olunan uçot siyasətlərinin, uçot smetalarının və rəhbərlik tərəfindən açıqlanan əlaqədar məlumatların müvafiqliyini təhlil edirik.
- Rəhbərliyin uçotun daimilik prinsipindən istifadəsinin müvafiqliyinə və Şirkətin daimilik prinsipini davam etdirmə imkanına dair ciddi şübhələr yarada biləcək hadisə və ya şərtlərlə əlaqədar ciddi qeyri-müəyyənliyin olub olmaması ilə bağlı əldə edilmiş dəlillər əsasında yekun rəy bildiririk. Bizim yekun rəyimizdə ciddi qeyri-müəyyənlik mövcuddur deyilsə, auditor hesabatımızda maliyyə hesabatlarında əlaqədar məlumatlara diqqət çəkməyimiz, yaxud da bu cür məlumatlar müvafiq olmazsa, rəyimizi dəyişdirməyimiz tələb olunur. Bizim yekun rəylərimiz auditor hesabatımızın hazırlanma tarixinədək əldə edilmiş audit dəlillərinə əsaslanır. Bununla belə, gələcək hadisə və şərtlər Şirkətin işində fəaliyyətin daimilik prinsipini poza bilər.
- Maliyyə hesabatlarının, o cümlədən açıqlanan məlumatların ümumi təqdimatı, strukturu və məzmunu, həmçinin hesabatların obyektiv təqdimatının əsasını təşkil edən başlıca əqd və hadisələri əks etdirib etdirmədiyini təhlil edirik.

Biz auditin və mühüm audit tapıntılarının, o cümlədən audit yoxlaması zamanı daxili nəzarətdə aşkarladığımız mühüm çatışmazlıqların nəzərdə tutulan əhatə dairəsi və zamanlaması ilə bağlı idarəetmə üzrə məsul tərəflərlə əlaqədə oluruq.



GRANT THORNTON

Bakı, Azərbaycan Respublikası
29 Mart 2024-cü il